

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası  
kafedrası**

**Magistr pilləsi üçün  
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi  
(050101) ixtisası üzrə İF – M 2511**

**I ÜMUMİTTİFAQ TÜRKOLOJİ QURULTAYDA  
TƏDRİS VƏ DİL MƏSƏLƏLƏRİ  
*fənninin***

**PROQRAMI**

**Bakı 2019**

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası  
kafedrası**

**Magistr pilləsi üçün  
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi  
(050101) ixtisası üzrə İF – M 2511**

**I ÜMUMİTTİFAQ TÜRKOLOJİ QURULTAYDA  
TƏDRİS VƏ DİL MƏSƏLƏLƏRİ  
*fənninin***

**PROQRAMI**

*Bakı Dövlət Universitetinin  
rektoruun 19.04.2019-cu il tarixli R-45  
saylı əmri ilə nəşr hüququ verilmişdir*

**Bakı 2019**

**Tərtib edən:** Mətanət Abdullayeva  
*BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru*

**Redaktor:** Hüseyin Əsgərov  
*BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdürü, filologiya üzrə elmlər doktoru, professor*

**Rəyçilər:** Elçin Məmmədov  
*BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru*

**Rəhilə Quliyeva**  
*BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru*

## İZAHAT VƏRƏQƏSİ

**Fənnin səciyyəsi.** I Ümumittifaq Türkoloji Qurultayı fənni 1926-ci ildə Bakıda keçirilmiş Ümumittifaq Türkoloji Qurultayının gündəliyinə daxil olan məsələlərdən bəzilərini – filoloji aspektdən maraq kəsb edən dil və tədrislə bağlı məsələləri özündə ehtiva edir. Bu fənn qurultayın stenoqram materialları əsasında hazırlanmış materiallar toplusu üzrə tədris edilir. Bu fənnin əsas mövzularını qurultayda orfoqrafiya, əlifba, terminologiya, tədris-metodika problemləri üzrə oxunan məruzələr, onların müzakirəsi, həmçinin qurultayda iştirak edən görkəmli alımlərin həyat və yaradıcılığı ilə tanışlıq təşkil edir.

**Fənnin məqsəd və vəzifələri.** Qurultayın qəbul etdiyi qərar və qətnamələr bir sıra məsələlərlə bərabər, türk dillərinin orfoqrafiyasının və elmi terminologiyasının formallaşmasında, ana dilinin və ədəbiyyatının tədrisinin inkişafında böyük rol oynamışdır. Tələbələrin Qurultay materialları ilə tanışlığı onların elmi-nəzəri və tarixi bilik bazasını artırır, ana dili və ədəbiyyatın tədrisi məsələsinə qurultay kontekstində tarixi baxış yaradır.

**Fənnin tədrisində tələbələr bilməlidir:** Qurultay materiallarının ixtisas kursu mövzusu seçilməsi, bu materialların magistratura pilləsində təhsil alan tələbələrə çatdırılması elmin-nəzəri, tarixi və siyasi cəhətdən əhəmiyyət daşıyır. Belə ki, bu fənn gənclərimizin milli dəyərlərimizi, mənəvi irsimizi dərinləndirən öyrənməyə, türk dünyasının birliyinin yaxın tarixi keçmişini anlamağa kömək edə bilər.

**Tələbələr bacarmalıdır:**

- Qurultayın stenoqram materialları ilə işləməyi;
- Tarixi xronikalar və materiallarla bağlı internet resurslarından istifadə etməyi.

**Təbələr yiyələnməlidirlər:**

- Tədris-metodika məsələlərini tarixi-müqayisəli metodla analiz etməyi.

**Fənnin başqa fənlərlə əlaqəsi.** Bu fənn ADC dövründə məktəb, tədris və dil problemləri, Azərbaycanda əlifba problemləri fənləri ilə əlaqələndirilir. Nəzərdə tutulur ki, qurultay, onun məzmunu, ideyası və əhəmiyyəti haqqında, hər iclasın gedisi haqqında məlumat almaq üçün qurultay materiallarının oxunması, müzakirə edilməsi, müasir tarixi dövr prizmasından analizi həm o dövr dil və tədris problemlərini anlamağa, həmçinin I Ümumittifaq Türkoloji Qurultayının keçirilməsinin tarixi əhəmiyyətini qiymətləndirməyə kömək edər.

**Fənnin tədrisi formaları.** Filologiya fakültəsi üzrə magistr təhsilinin II ilində tədris edilən I Ümumittifaq Türkoloji Qurultayı fənninə ayrılan dərs yükünün həcmi 30 saatdır. Mühazirə mövzularının əsas mənbəyi stenoqram materiallarının tərcüməsidir, dərslərdə tarixi xronikanı nümayiş etdirən video çarxlardan da istifadə olunur.

**Fənnin tədris planında yeri.** Filologiya fakültəsinin magistr pilləsində (050101) Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə **İF – M 2511** “I Ümumittifaq Türkoloji Qurultayada dil və tədris məsələləri” fənni tədris olunur. Fənnə 30 saat ayrılib – 15 saat mühazirə, 15 saat seminar. Fənnin həcmi mütəxəssis hazırlığı üzrə Dövlət Standartının tələblərinə uyğundur.

### Saatların mövzular üzrə bölgüsü

Nº	Mövzuların adı	Mühazirə və məşğələ	Saat
1.	<i>Qurultayın çağırılması zərurəti. Qurultayda müzakirə edilən problemlər. Qurultayın tarixi əhəmiyyəti (1-ci iclas). Səməd Ağa Ağamalioğlu.</i>	mühazirə məşğələ	2 2
2.	<i>Türk xalqlarında tarixi ədəbiyyatın inkişafı (2-ci iclas). Fərhad Ağazadə.</i>	mühazirə məşğələ	2 2
3.	<i>Orfoqrafiya problemi. Orfoqrafiyanın əsas prinsipləri (6-ci və 7-ci iclas). Lev Şerba.</i>	mühazirə məşğələ	2 2
4.	<i>Terminologiya problemi. Lügət tərkibinin üç ümumi bazası haqqında (8-ci iclas). Bəkir Çobanzadə.</i>	mühazirə məşğələ	2 2
5.	<i>Əlifba problemi. Əlifba problemində fərqləndirilən məsələlər (9-cu və 10-cu iclas). Hənəfi Zeynallı.</i>	mühazirə məşğələ	2 2
6.	<i>Əlifba problemi. Latin və ərəb əlifbasının parallel işlənməsi (11-ci və 12-ci iclas). Aleksandr Samoyloviç.</i>	mühazirə məşğələ	2 2
7.	<i>Dilin tədrisi metodikası problemi. Dilin tədrisi metodikasında iki üsul – səs və söz üsulları (14-cü və 15-ci iclas). Vasili Bartold.</i>	mühazirə məşğələ	2 2
8.	<i>Türk dillərinin tədrisi metodikasının əsasları (15-ci iclas). Əhməd bəy Pepinov.</i>	mühazirə məşğələ	1 1
<b>CƏMI</b>			<b>30</b>

**«I ÜMUMİTTİFAQ TÜRKOLOJİ QURULTAYDA  
TƏDRİS VƏ DİL MƏSƏLƏLƏRİ»  
fənninə dair mövzuların qısa məzmunu**

**1. Qurultayın çağırılması zərurəti. Qurultayda müzakirə edilən problemlər. Qurultayın tarixi əhəmiyyəti (1-ci iclas) – 2 saat**

Qurultayın Bakıda keçirilməsinin səbəbləri. Qurultayda müzakirə edilən problemlər. Səməd ağa Ağamalioğlunun sədrliyi ilə birinci iclasın keçirilməsi; rəyasət heyətinin seçilməsi və digər təşkilati işlərin həyata keçirilməsi. Qurultayda təbrik məktublarının oxunması. I Bakı Türkoloji Qurultayı türkologiya elmi tarixinin XX əsrə yeni başlangıcı kimi. Rəsmi tarixi Mahmud Kaşqarlinin 1071-ci ildə hazır etdiyi "Divani-lügəti-türk" əsərindən başlayan türkologiya elminin yeni dövrü. [1],[2],[3],[9],[10].

**2. Türk xalqlarında tarixi ədəbiyyatın inkişafı (2-ci iclas) – 2 saat**

İnqilaba qədər azəri türkləri arasında tarix elminin inkişaf etməsinə ciddi fikir verən alimlərin olmaması; bu sahədə A.Bakıxanov, Lətif Əfəndi və b. istisna təşkil etməsi;. Mirzə Kazim bəy vətəni Azərbaycanda öz əməyinə rəğbət və tətbiq sahəsi tapa bilməməsi; sovet dövrü Azərbaycanda tarixi ədəbiyyatın inkişafı; Rəşid İsmayılovun "Azərbaycan tarixi" kitabı; türk ədəbiyyatı tarixinin tədqiqi ilə bağlı aparılan işlər; Salman Mümtazın fəaliyyəti; professor B.Çobanzadənin rus və Avropa elmində çox az tədqiq olunan kumık tarixi və ədəbiyyatı tarixi haqqında yazdığı tədqiqat işi haqqında. (Q.Qubaydulin,s.47-64). **"Türk və erməni dillərinin qarşılıqlı təsiri"** (*Beşinci iclas*) Türk dilinin erməni dilinə təsiri. 1902-ci ildə bu barədə yazılmış geniş tədqiqat işi; Konstantinopol, Van-Qarabağ və Naxçıvan-Don ləhcələrindəki bütün türk iqtibaslarının qeydə alınması haqqında; bir çox vilayətlərdə erməni xalq

dilinin də türk sözləri ilə zəngin olması; isimlər, sıfətlər, fellər, saylar, bağlayıcılar və zərfərin iqtibas olunması. (R.Açaryan, s.150-151). [1], [6], [9], [10].

**3. Orfoqrafiya problemi. Orfoqrafiyanın əsas principləri (6-ci və 7-ci iclaslar) - 2 saat**

Orfoqrafiyanın 4 prinsipi: fonetik, etimoloji, tarixi, ideografik prinsiplər; türk xalqları üçün ən düzgünü fonetik və etimoloji prinsiplərin kombinasiyası; (L.Şerba, "Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti" s.152-156). Orfoqrafiyanın dəqiqləşdirilməsi üçün morfoloji məqamı da nəzərə almağın əhəmiyyəti haqqında; bütün dillərdə mövcud olan özbaşinalığa son qoymaq üçün əməli bir üsulun təklif olunması – düzgün yazı qaydalarını ləhcələrə tabe etmək cəhdlərilə mübarizə məsəlesi (Q.Ibrahimov "Orfoqrafiya haqqında" s.158-159). Türk (Azərbaycan –M.A.) dilinin bütün sözlərinin vahid yazılış qaydalarına tabe olması problemi; mədəni dillərdə qəbul edilmiş düzgün yazı qaydalarından türk dilləri üçün ən çox fonetik prinsipin münasib olması problemi (F.Ağazadə "Türk (Azərbaycan –Y.S.) dilinin yazılışı" s.160-161). Əlifbanının hər səs üçün müvafiq işaret olması və bu işaretin heç vaxt dəyişməməsi baxımından mükəmməlliyi; türk dilləri üçün ideal yazı qaydasının fonetik prinsip olması; (A.Bəytursun "Orfoqrafiya haqqında" s.161-162). [1], [6], [8], [11].

**4.Terminologiya problemi. Lügət tərkibinin üç ümumi bazası haqqında (8-ci iclas) – 2 saat**

Lügət tərkibimizin 3 ümumi bazası - ümumtürk bazası, ərəb və fars sözləri bazası, avropa elmi anlayışlar bazası. Terminlərin ikili əhəmiyyətə – elmi və pedaqoji əhəmiyyətə malik olması məsələsi. Terminlərsiz məktəblərdə dərs deməyin, elmi əsərlər yazmağın qeyri-mümkünlüyü (B.Çobanzadə "Elmi terminologiya sistemi haqqında" s.179-182). Sabit terminologiya

bərinqərar etmək üçün vahid prinsiplər sisteminin yaradılmasının zəruriliyi - terminlərin müəyyənləşdirilməsi sisteminin özünün və onun mənbələrinin, təxminən, eyni olması, doğma formalarda əvəzlənməsi mümkün olmayan ərəb-fars mənşəli terminlərin dildə qalmaq hüququnun müvəqqəti qüvvədə saxlanması, iqtisadiyyat və texnika sahəsinə aid əksər fənlərdə elmi anlayışlar üçün hazır terminlərin qəbul edilməsi problemi (H.Zeynalı “Türk dilləri üzrə elmi terminologiya sistemi haqqında” s.183-187). [1], [7], [11].

**5. Əlifba problemi. Əlifba problemində fərqləndirilən məsələlər (9-cu və 10-cu iclaslar)- 2 saat** Əlifba məsələsində fərqləndirilən cəhətlər - mədəni-sosial şərait, əlifbanın texniki baxımdan işlənməsi; qrafika cəhəti (N.Yakovlev “Türk millətlərinin varlığının sosial və mədəni şəraiti ilə əlaqədar yazı sisteminin müəyyənləşdirilməsi programı” s.202-203). Texniki baxımdan əlifbanın üç vacib problemi- əlifbanın rahat oxunması, mənimşənməsi, əlifbanın kağız üzərində yazı materialları və hər dövrд mövcud olan texniki vasitələrlə əks etdirilməsi və əlifbanın asan mənimşənilməsi (L.Jirkov “Əlifbanın texniki baxımdan quruluşunun əsasları” s.213-216). Latin və ərəb şriftli əlifbaya münasibət (Cabbar Məmmədzadə s.218-219). [1], [11].

**6. Əlifba problemi. Latin və ərəb əlifbasının paralel işlənməsi (11-ci və 12-ci iclaslar)- 2 saat**

Qurultayda əlifba probleminə münasibətdə fərqli cəbhələrin yaranması; latin əlifbasının qəbulunu israr edənlər; ərəb əlifbasının təkmilləşdirilmiş varintinin qəbul olunmasını istəyənlər. Latin əlifbası ilə yanaşı ərəb əlifbasının da mövcud olması məsələsi – Almaniya nümunəsi: latin və qotik əlifba paralelliyi (Soltan Məcid Əfəndiyev, s.258). [1], [11], [8].

**7. Dilin tədrisi metodikası problemi. Dilin tədrisi metodikasında iki üsul – səs və söz üsulları (14-cü və 15-ci iclaslar)- 2 saat**

Tədrisdə iki üsul - səs üsulu və bütöv üsul (Amerika üsulu) məsələsi. Amerika üsulunun yaranma səbəbi. Səs üsulu. Uşaqlarda anlayışların inkişqaf etdirilməsinə dair bu cür biliklər. Səs üsulunun ingilis dilinə uyğun gəlmədiyi kimi, söz üsulunun da fonetik orfoqrafiyası olan dillərə uyğunsuzluğu. (L.Şerba “Ana dilinin tədrisi metodikasında ən yeni istiqamətlər” s.301). Orfoqrafik baxımdan düzgün yazmağın öyrədilməsi. Uşaqları son dərəcə yoran və heç bir səmərəsi olmayan mexaniki proses – köçürmə; uşaqların diqqətinin xarici formaya cəlb edilməsinin əhəmiyyətsizliyi. (L.Şerba, s.302-303). [1], [6], [7].

**8. Türk dillərinin tədrisi metodikasının əsasları (15-ci iclas)- 1 saat**

Ana dilinin tədrisi metodikası dilin qanunlarının və tədrisinin müxtəlif üsullarının sabitliyi və onların yeni üsullarla mübarizəsi anlamında. Bir dilin tədrisi baxımdan məqsəd uyğun sayılan hər hansı bir üsulun başqa, tamamilə yabançı bir ailədən olan bir dilin tədrisinə qeyd-şərtsiz tətbiq edilə bilməməsi məsələsi. Doğma dilin tədrisinin bütün üsullarının öz ilkin xüsusiyyətlərinə görə iki əsas qrupa bölünməsi: qavrama, təsəvvür, idrak, nitqin inkişafının fizioloji və psixoloji qanunlarına və dilin insanın şəxsi və sosial həyatında, həmçinin, əqli və mədəni inkişafında rolu və əhəmiyyətinə əsaslananlar; həmin dilin xüsusiyyətlərindən, həmçinin onun tədrisinə təsir göstərən mövcud obyektiv şəraitdən irəli gələn üsullar. (İ.Lemanov “Türk dillərinin tədrisi metodikasının əsasları” s.306). [1], [6], [7].

**Tədris texnologiyaları və resurslar.** I Ümumittifaq Türkoloji Qurultayda tədris və dil məsələləri fənninin spesifikasiyasiından çıxış edərək tədris, ilk növbədə tarixi faktları özündə ehtiva edən stenoqram materialının tərcümə variantı üzərində qurulub. Qurultay haqqında tədqiqatçıların araşdırılmalarından, əsərlərdən, məqalələrdən əlavə vasitə kimi istifadə edilir. Tədris prosesində tarixi xronikanı əks etdirən videofilm nümayiş etdirilir və sinxron tərcümə olunur (videofilm rus dilində gedir). Qurultay iştirakçlarının həyat və yaradıcılıqları ilə tanışlıqda müxtəlif mənbələrdən, o cümlədən, internet materiallardan, slayd-fotoşəkillərdən istifadə olunur.

### Sərbəst işlərin mövzuları

- 1.I Ümumittifaq Türkoloji Qurultay türk xalqlarının milli dəyərlərinin birliyini ifadə edən tarixi hadisə kimi.
- 2.Dilin tədrisində səs və söz üsullarını tətbiqi məsələsinə müasir tədris müstəvisindən yanaşma.
- 3.Fərhad Ağazadənin dilin tədrisi məsələsi ilə bağlı çıxış
- 4.Lev Şerba dilin tədrisində uşağın diqqətinin yönləndirilməsi məsələsi barədə.
- 5.Bəkir Çobanzadə tədrisdə terminlərdən istifadə haqqında.
- 6.İsmayıł Lemanov türk dillərinin tədrisi metodikası haqqında.
7. Vasiliy Bartold türklər və islam haqqında.
- 8.Səməd ağa Ağamalioğlunun I Ümumittifaq Türkoloji Qurultayın keçirilməsində rolü.
9. Qurultayın yekunu.
- 10.Qurultay iştirakçılarının repressiyası.

### Ədəbiyyat

#### Əsas:

1. Kamil Vəli Nərimanoğlu, Əliheydər Ağakişiyev. 1926-cı il Bakı Türkoloji Qurultayı. Bakı, 2006,
- 2.Buludxan Xəlilov. Birinci Beynəlxalq Türkoloji Qurultayı. Bakı, 1999, 183 s.
- 3.Adil Babayev.Türksoyun birlik səsi. Bakı, 2006, 364s.

#### Əlavə:

4. Buludxan Xəlilov. Türkologiyanın intibah dövrü. Bakı, 2001, 173 s.
5. I Türkoloji Qurultayı 90 illiyinə həsr olunmuş “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransın materialları (I hissə). Bakı, 14-15 noyabr 2016, 484 s.
6. Əliyeva A. Büyük elm fədaisi Hənəfi Zeynallı (metodik vəsait). Bakı, 2016, 36 s.
- 7.Abdullayeva M. I Türkoloji quruitayda dilin tədrisi metodikası məsələsi //«Bəkir Çobanzadə-25» Beynəlxalq elmi konfrans materialları. Bakı, 2018, s.103-106

#### Rus dilində:

8. Первый Всесоюзный Тюркологический Съезд. 26 февраля-5 марта, 1926 г. Стенографический отчет. Баку, 2011, 552 с.

#### Internet saytları:

9. I Ümumittifaq Turkoloji Qurultayı  
[www.youtube.com/watch?v=IP3FYDH](http://www.youtube.com/watch?v=IP3FYDH)
10. Bakı Türkoloji Qurultayı - 1926 - YouTube  
<https://www.youtube.com/watch?v=8nXb9S1DHDw>
- 11.Latin əsaslı yeni türk əlifbası və I Bakı türkoloji qurultayı  
[anl.az/el/l/kvn\\_bibliograf.pdf](http://anl.az/el/l/kvn_bibliograf.pdf)

*Çapa imzalanmışdır 14.05.2019. Kağız formatı 60x84 1/16.  
Hacmi 0,75 ç.v. Sayı 200.*

*«Bakı Universiteti Nəşriyyatı», Bakı, AZ 1148, Z.Xəlilov, 23.*